



Adil MİRSEYİD

1984-cü il. Stokholm. İsviçre kino institutu. Studiya-2. Rejissor Andrey Tarkovski çəkiliş pavilyonundadır. Onun əlli dörd yaşı təzəcə tamam olub. Dünya şöhrətli rejissor özünün sayca yedinci filmini çəkir. O, başıbalalı vətənində, Rusiyada, Sovetlər birliliyində altı film çəkməyə macal tapib. Əlli dörd yaşına qədər o, cəmi altı film çəkib. Yedinci film onun mühacirətdə çəkdiyi ilk filmdir.

Əlli dörd yaşı rejissor bir az sürtülmüş nümdəş cins şalvar, cins köynək geyinib, ayaqlarında ağ krassovka, idman ayaqqabısı var.

Ana vətənində mədəniyyət bürokratları ilə iyirmi illik mübarizədən sonra ölkəni tərk etmək məcburiyyətdən qalıb.

İsviçre kino institutu fransız və ingilis prodüserləri ilə birlikdə bu filmin çəkilişinə yeddi milyon marka vəsait ayırıb.

Azadlıq və məsuliyyət - insan həyatının mənası haqqında fəlsəfi, şairanə düşüncələr. İnsanın ruhi aləmi ilə maddi dünyanın qarşılıklılaşması - onun bütün filmlərinin qayası budur...

Kamera. Tarkovskinin gözləri. Bu gözlərin dərinliyində özünü dərk etmiş bir insanın kədəri gizlənib. Amma bu gözlərin dərinliyində təssüf və qorxu yoxdu. Bu gözlər Stalkerin gözləridi.

"Stalker" filminin ssenarisi üzərində işləyərkən mən bir neçə dəfə Andrey Tarkovski ilə münasibətdə yanlışlıq etmişəm. Mənə elə gəlirdi ki, - əslində elə belə də idi, - o, travial adam deyildi, onun dünyaya baxışı qeyri-adi idi" - Boris Strujski rejissor haqqında belə yazar.

Bu səbəbdən bəzən onu anlamaq çətin olurdu. Mənə, bir kinorejissorla bir ssenaristin film haqqında təsəvvürləri iki tam fərqli təsəvvürlərdi.

Andrey Tarkovski "Stalker" filmini yeraltı bunkerin labirintində, yəni çıxılmazlıq mühitində ləntə alıb.

...Mən də Stalkerəm. Mən də labirintdə yaşayıram.

Axşam. Çəkiliş qurtarıb. Yorğun-arğın rejissor baş montaj otağında təkcə oturub ləntə almış kadrlara baxır. O, özü çəkdiyi kadrlara baxıb heyrətlənir. O, elə həyəcanlanır ki, həyəcandan gözləri dolor. Bağırdıya yağış yağır...

Andrey Tarkovskinin "Tip" jurnalında dərc olunmuş müsahibəsini vərəqləyirəm - "Bizim sivilizasiya ona görə böhran keçirir ki, disproporsiya əmələ galib. Disharioni yada iki anlayış mövcuddur, maddi və mənəvi tərəqqi. Biz orta adamın mənəvi aləminin son dərəcə aşağı səviyyədə olduğu bir cəmiyyətdə yaşayırıq. Hər gecə yatmaz-

dan qabaq düşünürük ki, sabah yuxudan oyanmaya bilərik. Əgər bir sərsəri düyməni bassa, üç bomba planetdə həyatı məhv etməyə bəs edər. Demək olmaz ki, biz bunu anlamırıq, anlayırıq, amma çox zaman unuduruq".

Kadr. Büyyük dövlətlərdən birinin başçısı televiziya ekranından bayan edir ki, yaxın günlərdə atom müharıbəsi başlayacaq. Və teleekran tədricən qaralır...

İntyeri. Bayram süfrəsi arxasında beş nofər əyləşib. Kiminsə doğum günündü. İndicə ölkə başçısı televiziya ilə çıxış edib. Atom müharıbəsi...

Masa arxasındaki qadılardan biri hicqiraraq ağlayır.

Filmən qəhrəmanı filosof Aleksandr fəlakətin qarşısını almaq qərarına gelir. O, insanlığı xilas etmək namına özünü qurban vermək niyyətindədir. O, özüne əziz olan hər şeyindən, evindən-əşyindən, sevimli qadılardan, balaca oğlundan vaz keçmədir.

Filosof Aleksandr dəli-divanədirmi? Onun ruhi dəngəsi pozulubmu?

Dalinin, Corce da Krikonun, Rene Maqriddin surreal tablorları, Nazim Hikmətin, Brayten Braytenbaxın, İngeborg Baxmanın, Fəyyal Xamisin, Aydin Əfəndinin şeirləri mənim qəlbimdə belə bir ovqat yaradır.

Salvador Dalinin, Rene Maqriddin tabloları, Xamisin, Aydının, Baxmanın şeirləri mənim dostlarımıdı. Andrey Tarkovskinin filmlərinə baxan insan sanki çıxılmaza düşür. Onun filmləri mürəkkəb metaforalarla, şifrlərlə, işarələrlə, dini rəmzlərlə zəngindir. Mistik dünyaya bələd olmayan, bu dünyada yalnız görmək istədiyini görə bilən, naturanın zahiri görünüşünə uyan, onun mahiyyətinə varmayan və ya vara bilməyən adam - tamaşaçı desəm, daha doğru olar - bu filmlərin kodunu aça bilər. Tarkovski dünyasının qapıları onun üzünə açılır.

Tarkovski rebuslarını necə, nə cür şifrləmək olar? - Bəlkə bunu rejissorun özündən soruşaq, nə deyirsiniz? Tarkovski bələ suallardan diksinərdi, səhbatın mövzusunu məharətlə yayındırırdı. Bəzən deyərdi ki, guya öz rəmzlərinin mənasını heç özü də dəqiqlik bilmir və s.

Tarkovskinin filmləri, bu filmlərin ob-

Andrey Tarkovski - kinonun şairi

Bir insanın özünü qurban verməsi bu dünyada növədən deyışə bilərmi?

Andrey Tarkovski özü bu ağrılı-acılı, əzəblə suallara cavab verir - manasız qurban olmur. Özünü qurban verən insan nəhaq ölmür, o, nəhaq yerə ölmədiyinə inanır.

"Qurbanvermə" kamerası musiqisini xatırladır - bu film kamerası filmidir. Filmdə cəmi səkkiz aktyor var. Film bir insanın, filosof Aleksandrin bütün dünyanın, bəşəriyyətin taleyinin məsuliyyət daşımından söz açır. Filmin sonu yoxdu, film bitmir, film davam edir...

Biz hamımız - sən də, mən də, küçədən keçən yad adam da, elə rejissorun özü də bu filmin, yəni həyatın personajlarıyiq...

1927-ci ildə Luis Bunyuel Parisdə ilk surrealist film kimi kino tarixinə düşmüş "Əndəlus köpəyi" filmini ləntə alıb. Filmin ssenari müəllifi rəssam Salvador Dali idi. "Əndəlus köpəyi" böyük əks-sədaya səbəb oldu.

Andrey Tarkovski bir rejissor kimi Luis Bunyuel surrealistinin təsiri altında formalasdığını səmimiyyətlə vurğulayırdı. Tarkovski tamaşaçımı həyata ölüm, yerlərə göy, odla su arasındakı mifik sərhəd zonasına səyahətə dəvət edir.

Bəzən kamera uzun müddət bir obyekti üzərində dayanır, sanki rejissor tamaşaçının səbrini sınayaq çəkir.

Tarkovski tamaşaçılara deyirdi: "Mənim filmlərimə ömrünüzdən sütüyüb keçən qatarın pəncərəsindən baxılmış kimi baxın".

...Bir zamanlar mən şəhərətrafi qəsəbədə yaşayırdım. Çox vaxt şəhərə elektrik qatarı ilə gəlib-gedərdim. Hələ də bilmirəm ki, nədənsə həmişə üçüncü qaçona minərdim. Qatar pəncərəsindən görünən mənzərələr sürətlə bir-birini əvəzləyərdi. Hər gün gördüğüm adı mənzərələr hər dəfə təzə bir biçimə, hər dəfə fərqli bir koloritə düşərdi. Elə Tarkovski filmlərinin mənzərələri kimi.

Tarkovski filmlərinin qəribə mənzərələri sırlı, müəmmalı insan qəlbinin maddiləşmiş görüntüsü təsiri bağışlayır. Salvador

razları, rəmzləri tamaşaçıdan intuisiya tələb edir, bu filmlərə soyuq, biganə naturalist rasional təfəkkürə yanaşmaq düzgün deyil - zira Tarkovski sizin üçün müəmmə olaraq qalacaq.

Tarkovski göy üzünü, buludları sevirdi. Saatlarla, günlərlə çəkilişi dayandırıb arzu elədiyi buludları səbirlə gözləyərdi.

İndi mən də göy üzündən ölüb keçən buludlara baxa-baxa Nazim Hikmətin misralarını xatırlayıram.

...Tarkovski İtaliyadadır. O, "Nostalji" filminin çəkir. O, bulud gözləyir. Bu anda bəlkə də onu məndən yaxşı heç kəs duya bilməz sanıram, çünki mən bulud adamam. Mən Tarkovskinin çəkdiyi filmin kadrina düşə bilərdim.

...yuxumda bulud idim
bir ilk bahar gecəsi
pəncərədən girmişdim
bir talesiz adamın qaranlıq hücrəsinə
talesiz adam gülümsəyirdi röyada...

Tarkovskinin İtaliyası Fellininin neorealistik İtaliyasına bənzəmir. Tarkovskinin öz İtaliyası var - filmin qəhrəmanı mühacir yazıçı Andrey Tarkovskinin alter egoosu deyilmə?

Kadr. Mehmanxana nömrəsi (otel odaşı). Bu səhnə filmən ən uzun kadrlarından biridi. Əsərin qəhrəmanlarından biri qəribə bir vəziyyətdə bürübübü mörgüləyir, onu yuxu aparır. Pəncərədə oləziyən zəif işiq. Pəncərədə yağış yağır...

Andrey Tarkovski əlli dörd il yaşadı, yeddi film çəkdi. Mən Tarkovskinin bioqrafiyasını, çəkdiyi filmlərin süjetini nəql etmək fikrində deyiləm. Bu, ən azından mənim tərəfimdən naşılıq olardı. Bəzən insanların nadanlığı ilə üzləşəndə susmuşam. Susmuşam, məni naşı biliblər, amma mən naşı deyiləm. Mən azad adamam - azad adamın çəkdiyi, çəkə biləcəyi çilələri mən də yaşadım. Mən Stalkerəm...

"Tip" jurnalına verdiyi müsahibədə

Tarkovski deyirdi: "Bizim hər birimiz azad adamlıq, amma azad dövlətdə yaşadığımıza görə azad deyilik. Məsələ bunda deyil. Qədim Romada sonuncu daşyanan da daxilən mütləq azad adam ola bliyərdi. Prinsipcə insan azaddır. Əlbəttə, azad adam olmaq çətin işdi. İnsan azad deyilsə, bu, onun öz günahıdır".

Andrey Tarkovskinin son filmi - "Güzgü" haradasa avtobioqrafik əsərdi. Bu filmdə rejissor öz uşaqlıq aləminə səyahət edir, film boyunca real epizodlarda irreal, xəyal epizodlarda bir-birini əvəzləyir.

Məşhur Argentina yazıçısı Xulio Koratas deyirdi ki, hekayə sonet kimi yazılır.

Tarkovskinin "Güzgü" filmi sonet kimi çəkilib. Bu film şərqi, poeziya nümunəsidir.

Kadr. Xəstə, pəltək yeniyetmə hipnoz vasitəsilə müalicə kursu keçir. Ruhı sarsıntı keçmiş yeniyetmənin yaddaşı özünə qaydırır. O, yenidən meşə kənarındaki balaca taxta komada keçmiş xoşbəxt uşaqlıq günlərini xatırlamağa başlayır...

Xoşbəxt uşaqlıq aləminin əsrarəngiz röyaları və şəxsiyyətə pərəstiş dövrünün dəhşətlə səhnələri...

Sebastyan Baxın ölməz kantatası səslənir.

Filmdə A.S.Puşkinin romantik məktubları oxunur, kiminsə gözə görünməz bir adamın, bəlkə də elə Tarkovskinin öz əlleri Leonardo da Vinçinin rəsmlərini vərəqləyir.

140 dəqiqlik film, 140 dəqiqlik müəmmə, 140 dəqiqlik poema...

Hər dəfə Andrey Tarkovskinin "Güzgü"sünə baxanda sanki mən də öz uşaqlıq aləmimə geri dönürəm. Mənim uşaqlıq adlı aləmimdən yaz fəslində meşə rütubəti qoxusu gəlir. Mənim uşaqlıq adlı aləmimin pəncərəsində yağış yağır.

Mən güzgülərlə oynayan uşaq kimiymə, bir güzgünün içində çıxıb başqa bir güzgünün içində girmək mənim ən sevimli məşğulliyətimdi. Mən güzgündəki adamam. Güzgülərin birində Van Qoqla, Modilyani ilə, Salvador Dali ilə rastlaşırıram, başqa bir güzgündə Aydin Əfəndi ilə "Malakan bağı"nda mübahisə eləyirəm, bir başqa güzgündə Kobe Abe ilə sake içirəm...

Başqa bir güzgündə Tarkovskiyə şeir oxuyuram. Güzgündəki adamlar, dilinə, dininə, dərisinin rənginə görə bir-birindən fərqlənmir.

Biz kimik, hardan gəlib hara gedirik?..

Kadr. Yenə çəkiliş meydəni. Filmin son kadrları çəkilir. Göt üzündə pəmbə bəyaz buludlar axır. Nazim Hikmətin Salvador Dalinin, Andrey Tarkovskinin və mənim buludları...

Birdən-birə rejissorun həli xarab olur. Çəkiliş yarımqıraq qalır. Təcili yardım maşını onu xəstəxanaya çatdırır. Onu müayinə edən həkimlər bu xəstəliyə "xərcəng" diaqnozu qoyurlar.

Kadr. Roma. 1986-ci ilin dekabri. Ayın iyirmi doqquzunda - yeni ilə iki gün qalmış əlli dörd yaşlı böyük rejissor dünyasını dəyişir, əbədi olaraq güzgülərə çəkilir...

Təqdim etdi
Ayan Mirseyid

